

QARABAĞ İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDE: ÖYRƏNİL MƏSİ TARİXİ VƏ MƏNBƏLƏRİ



M mm dov, Nazim.

*AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun «Qarabağ tarixi»
şöbəsinin baş elmi işçisi,
tarix elmləri doktoru, dosent*

- .@Ø Ø .

Azərbaycan xalqı o cümlədən Qarabağ əhalisi faşizmə qarşı mübarizədə dünyanın bütün mütərəqqi, demokratik qüvvələrinin tərəfində, həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq göstərmiş, bütün maddi və mənəvi sərvətləri, xüsusişlə qəhrəman oğlu və qızlarını qoləbə üçün səfərbər etmişdi. İkinci Dünya müharibəsi dövründə Qarabağdan 196 min nəfər cəbhəyə getmiş, Vətənə hədsiz sədaqət, mərdlik, fədakarlıq və igitlik nümayiş etdirmişdir.

Dövlətimiz müstəqilliyini yenidən bərpa etdikdən sonra tariximizin «ağ və qara ləkələrinin» aradan qaldırılması, Sovet dövrünün tarix elmi qarşısında tələblərdən irəli gələn səhvlerin, yol verilmiş qüsurların aradan qaldırılması sahəsində məqsədyönlü, əhəmiyyətli işlər görülmüşdür və bu gün də həmin proses davam etməkdədir. Son dövrlər «Qarabağ tarixi»nə dair qiymətli əsərlər yazılmasa baxmayıaraq bütövlükdə «Qarabağ İkinci dünya müharibəsində» mövzusu müstəqil şəkildə, ayrıca bir tədqiqat işi kimi araşdırılmamışdır. Odur ki təqdim olunan mövzunun tədqiqi aktuallığa şübhə yeri qoymur.

Qeyd edək ki, 1939-1945-ci illərdə dünyada yeni müharibə - İkinci Dünya müharibəsi baş verdi. 1941-ci il iyunun 22-dən SSRİ-nin tərkibində Azərbaycan, o cümlədən Qarabağ da bu müharibəyə cəlb edildi. Müharibə iqtisadiyyatımıza ağır zərbə vurdu. Səfərbər edilmiş 640 mindən çox Azərbaycan vətəndaşından 400 minə qədəri cəbhədən geri qayıtmadı. Azərbaycanın oğul və qızları faşizmə qarşı mərdliklə vuruşdular. Arxada çalışan əhalisi cəbhəyə böyük köməklik göstərdilər. Azərbaycan SSR-dən 230 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Düşmən üzərindəki tarixi qoləbədə xalqımızın böyük xidməti oldu.

Bütün bu və ya digər önemli məsələlərin tarixşunaslığımızda necə eks olunduğunun təhlili vacib məsələlərdəndir. Onu da qeyd edək ki, mövzunu ayrıca bir tədqiqat işinin mövzusu olmayıb. Lakin ümumiləşdirici əsərlərdə Qarabağın 1941-1945-ci illər dövrü, az da olsa öz eksini tapmışdır. Ümumməlli lider Heydər Əliyev «Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayricında» çıxışında dövrü çox düzgün təhlil edərək göstə-

mışdır ki, İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrə üzərindən təhlili və dəhşətli dövr olmuşdur. İtaliyada və Almaniyada meydana çıxmış faşizm hərəkatı təkcə həmin ölkələrin xalqlarının deyil, bütün bəşəriyyətin həyatını böyük təhlükəyə məruz qoydu. Faşizm ideologiyası qısa müddət ərzində bir çox ölkələrin iqtisadi imkanlarından istifadə etməklə real dağıdıcı qüvvəyə çevrildi, dünya «olum ya ölüm» dilemməsi qarşısında qaldı. XX əsrin ən mühüm dərslərindən biri də o oldu ki, dünya dövlətləri öz aralarındaki siyasi, ideoloji, iqtisadi fərqlərə baxmayaraq bu ümumi təhlükə qarşısında kollektiv səyələr göstərilməsinin zərurətini dərk edə bildilər. Beləliklə də, dünya xalqlarının güclü antifaşist birliyi yarandı. Yalnız bunun sayəsində - antifaşist qüvvələrin fədakarlığı nəticəsində bəşəriyyəti bu böyük təhlükədən, ağır faciədən xilas etmək mümkün oldu. Biz fəxr edirik ki, dünyanın bu taleyülü probleminin həll olunmasında - faşizm üzərində qoləbədə Azərbaycan xalqının da mühüm payı olmuşdur. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanda rında həm də «arxa cəbhə»də əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanğandan sonra keçən qısa müddət ərzində respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdüfə dəstəsi təşkil edilmişdi.

1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızı cəbhəyə getmişdi. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçidilər. Azərbaycandan 130-a qədər adam Sovet İttifaqı qəhrəmanı adına, 30 nəfər azərbaycanlı döyüşçü isə Şöhrət ordeninin hər üç dərəcəsinə layiq görüldü. 170 mindən çox azərbaycanlı əsgər və zabit SSRİ-nin orden və medalları ilə təltif edildi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyar bəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şanlı tarixinə yeni səhifələr yazdılar.

Respublikada iqtisadiyyatın hərbi qaydada yenidən qurulması sahəsində böyük işlər görüldü. Yüngül, toxuculuq və yeyinti sənayesi tamamilə cəbhə üçün məhsul istehsalına keçdi. Qısa müddət ərzində Bakı döyüşən ordunun mühüm cəbbəxanalarından birinə çevrildi. 1942-ci ildə Bakıda 130 növ müxtəlif silah, hərbi sursat istehsal edildi. Böyük çətinliklərə baxmayıaraq, neftçilər fədakarlıqla çalışır, cəbhəni və iqtisadiyyatın bütün sahələrini yanacaqla temin edirdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ile aviasiya benzini istehsalının yeni texnologiyası həzirləndi. Azərbaycanda yüksək oktanlı benzini istehsalına başlandı. Elə 1941-ci ildə neftçilərimiz fədakar və gərgin səyləri nəticəsində Azərbaycanın bütün tarixində ən böyük həcmində - 23,5 milyon ton neft hasil olundu ki, bu da ittifaqda çıxarılmış neftin 71,4 faizini təşkil edirdi. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon ton neft, 22

milyon ton benzin və başqa neft məhsulları verdilər. Mübaliğəsiz demək olar ki, İkinci Dünya müharibəsində faşizm üzərində qoləbənin əldə olunmasına Bakı nefti həlledici faktorlardan biri olmuşdur. Müharibənin ağırlığının böyük bir hissəsinə öz üzərinə götürmüş Sovet Ordusunun dənizdə, quruda və havada düşmən üzərində üstünlük qazanmasında Bakı nefti misilsiz rol oynamışdır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, o dövrə hər beş təyyarə, tank və avtomasından dördü Bakı mədənlərindən çıxarırlaraq Bakının neft emalı zavodlarında istehsal olunmuş benzinlə işləyirdi. İkinci dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüag çıxmaga, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox döyümlü və qəhrəman xalqdır. Ümumməlli lider Heydər Əliyevin yuxarıda adıq dən məruzəsi böyük əhəmiyyət kəsb etmək

Qarabağın müharibədə iştirakı zəif təhlil edilmiş və ya təhlil edilmişdir desək dəha düzgün olardı. Halbuki, apardığımız tədqiqatlardan məlum olur ki, 1939-cu ilin sentyabrında dünya tarixinə ən böyük, ən qəddar və dağıdıcı müharibə ki mi daxil olan, 67 milyon insanın ölümü ilə nəticələnin İkinci Dünya müharibəsi başlandı. Dünyada ağılıq etmək məqsədini qarşıya qoyan Almaniya 1941-ci il iyunun 22-də qəfil və güclü zərbə ilə SSRİ üzərinə xaincəsinə hücum etdi [1]. Bununla da tariximizə Böyük vətən müharibə adı ilə daxil olan müharibə başlandı. Almanmanın SSRİ üzərinə hücumu «İldirimsürətli müharibə» strategiyasına «Barbarossa planı»na əsaslanırdı. Həmin plana görə Almaniya qısa bir müddətdə Sovet Ordusunu dar mağazanın etməli, qısa qədər Arxangelsk-Həstərxan xəttinə çıxmış idi [2].

Hitler Almaniyasının işgalçılıq planında Azərbaycan xüsusi yer tuturdu.

Hitlerin «Edelweiss» planına görə Bakı 1941-ci il sentyabrin 25-də tutulmalı, Bakı nefti Almaniyanın «Kontinental neft cəmiyyəti»nə verilməli və onların rəhbərliyi ilə emal olunub daşınmalı, satılaraq gəlir Almaniyaya çatdırılmalıdır idi [4]. Hitler «Mənim mübarizəm» adlı kitabında yazdı ki, «müsəlman monqolidlər dağıdıcı qüvvədir, onlar ali irqin (almanlar nəzərdə tutulur - M.N.) qullarına çevril məlidirlər». Rozenberqin «Qafqazın idarə olunması» planına görə Azərbaycan istila edildikdən sonra Bakıda idarəedici orqan olan «komissarlıq» yaratmalı, bütövlük də dövlətimizin iqamətgahı Tiflisdə yerləşəcək Qafqaz reyx komissarlığına tabe edilməli idi [6]. Faşist Almaniyasının işgalçılıq planında türkəlli xalqları (Şimali və cənubi Azərbaycanı, Orta Asiyani, Qazaxistani, Başqırdıstanı, Tatarıstanı, Krimi, Şimali Qafqazı, Qərbi Çin və Əfqanıstanı) «Böyük Türkmenistan» dövlətində birləşdirib özünü müstəmləkəsinə çevirmek də var idi.

Faşist Almaniyasının diqqətini cəlb edən təkcə ölkəmizin tükənməz və qiymətli yeraltı və yerüstü sərvətləri deyildi. Azərbaycan həm də Şərqlə Qərb arasında əlverişli strateji-coğrafi mövqeyə malik idi və almanlar bu mövqedə məharətlə istifadə etməyi qərarlaşdırımdılar.

Bəhs etdiyimiz dövrə Azərbaycanın təbii sərvətləri ABŞ və Böyük Britaniya dövlətlərinin 1941-ci ilin sentyabrında «Atlanṭik xartiyası» adlı ittifaq yaratmağa əlavə edildi. Cənubi aptifaşist koalisiyası idi, və 1941-ci ildə 50 dövlət həmin ittifaqda daxil olmuşdur [7].

İkinci dünya müharibəsinə başa çatmasından yetmiş bir il keçməsinə bax-



lə 1939-1945-ci illərin tədqiqi üçün çox qiymətli məramnamə rolunu oynayır.

Qeyd edək ki, hələ 1957-ci ildə rəsmi Moskva «Böyük Vətən müharibəsinin tarixi»nın yazılması haqqında qərar vermişdi. Mərkəzin qərarına uyğun olaraq altıncıdək «Böyük Vətən müharibəsi» tarixi yazılmışdır. Əsərdə, müharibənin ilk illərində SSRİ-nin məğlubiyətinin, sonrakı döyüslərdə müvəffəqiyyətlərin səbəb ləri, sovet xalqının mənəvi-siyasi «birliyi», KP-nin «rəhbər və təskiledici» rol, cəbhədəki rəşadətlər, arxadakı əmək fəallığı, xalqın vətənpərvərliyi və digər məsələlər öz əksini tapmışdır. Lakin həmin əsərdə xarici dövlətlərin Azərbaycana maraqları, azərbaycanlı döyüslərin və partizanların cəbhədəki əgərlilikləri, Bakı neftinin cəbhədəki texnikanın hərəkətə gəlməsindəki oynadığı başlıca rol və digər önemli məsələlər zəif işıqlandırılmışdır. Sözsüz ki, Azərbaycanın müharibəyə verdiyi töhfə zəif təhlil edilirsə, onun Qarabağ bölgəsinə səhəb ləri, sovet xalqının mənəvi-siyasi «birliyi», KP-nin «rəhbər və təskiledici» rol, cəbhədəki rəşadətlər, arxadakı əmək fəallığı, xalqın vətənpərvərliyi və digər məsələlər öz əksini tapmışdır. Lakin həmin əsərdə xarici dövlətlərin Azərbaycana maraqları, azərbaycanlı döyüslərin və partizanların cəbhədəki əgərlilikləri, Bakı neftinin cəbhədəki texnikanın hərəkətə gəlməsindəki oynadığı başlıca rol və digər önemli məsələlər zəif işıqlandırılmışdır. Sözsüz ki, Azərbaycanın müharibəyə verdiyi töhfə zəif təhlil edilirsə, onun Qarabağ bölgəsinə səhəb ləri, sovet xalqının mənəvi-siyasi «birliyi», KP-nin «rəhbər və təskiledici» rol, cəbhədəki rəşadətlər, arxadakı əmək fəallığı, xalqın vətənpərvərliyi və digər məsələlər öz əksini tapmışdır. Lakin həmin əsərdə xarici dövlətlərin Azərbaycana maraqları, azərbaycanlı döyüslərin və partizanların cəbhədəki əgərlilikləri, Bakı neftinin cəbhədəki texnikanın hərəkətə gəlməsindəki oynadığı başlıca rol və digər önemli məsələlər zəif işıqlandırılmışdır. Sözsüz ki, Azərbaycanın müharibəyə verdiyi töhfə zəif təhlil edilirsə, onun Qarabağ bölgəsinə səhəb ləri, sovet xalqının mənəvi-siyasi «birliyi», KP-nin «rəhbər və təskiledici» rol, cəbhədəki rəşadətlər, arxadakı əmək fəallığı, xalqın vətənpərvərliyi və digər məsələlər öz əksini tapmışdır. Lakin həmin əsərdə xarici dövlətlərin Azərbaycana maraqları, azərbaycanlı döyüslərin və partizanların cəbhədəki əgərlilikləri, Bakı neftinin cəbhədəki texnikanın hərəkətə gəlməsindəki oynadığı başlıca rol və digər önemli məsələlər zəif işıqlandırılmışdır. Sözsüz ki, Azərbaycanın müharibəyə verdiyi töhfə zəif təhlil edilirsə, onun Qarabağ bölgəsinə səhəb ləri, sovet xalqının mənəvi-siyasi «birliyi», KP-nin «rəhbər və təskiledici» rol, cəbhədəki rəşadətlər, arxadakı əmək fəallığı, xalqın vətənpərvərliyi və digər məsələlər öz əksini tapmışdır. Lakin həmin əsərdə xarici dövlətlərin Azərbaycana maraqları, azərbaycanlı döyüslərin və partizanların cəbhədəki əgərlilikləri, Bakı neftinin cəbhədəki texnikanın hərəkətə gəlməsindəki oynadığı başlıca rol və digər önemli məsələlər zəif işıqlandırılmışdır. Sözsüz ki, Azərbaycanın müharibəyə verdiyi töhfə zəif təhlil edilirsə, onun Qarabağ bölgəsinə səhəb ləri, sovet xalqının mənəvi-siyasi «birliyi», KP-nin «rəhbər və təskiledici» rol, cəbhədəki rəşadətlər, arxadakı əmək fəallığı, xalqın vətənpərvərliyi və digər məsələlər öz əksini tapmışdır. Lakin həmin əsərdə xarici dövlətlərin Azərbaycana maraqları, azərbaycanlı döyüslərin və partizanların cəbhədəki əgərlilikləri, Bakı neftinin cəbhədəki texnikanın hərəkətə gəlməsindəki oynadığı başlıca rol və digər önemli məsələlər zəif işıqlandırılmışdır. Sözsüz ki, Azərbaycanın müharibəyə verdiyi töhfə zəif təhlil edilirsə, onun Qarabağ bölgəsinə səhəb ləri, sovet xalqının mənəvi-siyasi «birliyi», KP-nin «rəhbər və təskiledici» rol, cəbhədəki rəşadətlər, arxadakı əmək fəallığı, xalqın vətənpərvərliyi və digər məsələlər öz əksini tapmışdır. Lakin həmin əsərdə xarici dövlətlərin Azərbaycana maraqları, azərbaycanlı döyüslərin və partizanların cəbhədəki əgərlilikləri, Bakı neftinin cəbhədəki texnikanın hərəkətə gəlməsindəki oynadığı başlıca rol və digər önemli məsələlər zəif işıqlandırılmışdır. Sözsüz ki, Azərbaycanın müharibəyə verdiyi töhfə zəif təhlil edilirsə, onun Qarabağ bölgəsinə səhəb ləri, sovet xalqının mənəvi-siyasi «birliyi», KP-nin «rəhbər və təskiledici» rol, cəbhədəki rəşadətlər, arxadakı əmək fəallığı, xalqın vətənpərvərliyi və digər məsələlər öz əksini tapmışdır. Lakin həmin əsərdə xarici dövlətlərin Azərbaycana maraqları, azərbaycanlı döyüslərin və partizanların cəbhədəki əgərlilikləri, Bakı neftinin cəbhədəki texnikanın hərəkətə gəlməsindəki oynadığı başlıca rol və digər önemli məsələlər zəif işıqlandırılmışdır. Sözsüz ki, Azərbaycanın müharibəyə verdiyi töhfə zəif təhlil edilirsə, onun Qarabağ bölgəsinə səhəb ləri, sovet xalqının mənəvi-siyasi «birliyi», KP-nin «rəhbər və təskiledici» rol, cəbhədəki rəşadətlər, arxadakı əmək fəallığı, xalqın vətənpərvərliyi və digər məsələlər öz əksini tapmışdır. Lakin həmin əsərdə xarici dövlətlərin Azərbaycana maraqları, azərbaycanlı döyüslərin və partizanların cəbhədə